

Forma **W-8BEN-E**  
(İyul 2017-ci il)  
Xəzinədarlıq  
Departamenti  
Daxili Gəlir Xidməti  
Form **W-8BEN-E**  
(July 2017)  
Department of the  
Treasury  
Internal Revenue

## Hüquqi şəxslər üçün özünüqiymətləndirmə anketi

► Hüquqi şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. Fiziki şəxslər W-8BEN formasında istifadə etməlidirlər. ► Müvafiq bölmədəki istinadlar Daxili Gəlir Məcəlləsinə əsaslanır. ► W-8BEN-E formasını və onun doldurulma qaydalarını [www.irs.gov/formw8bene](http://www.irs.gov/formw8bene) ünvanında əldə etmək mümkündür. ► Bu forma vergi agentinə və ya vergi ödəyicisinə təqdim olunmalıdır, İRS-ə göndərməyin.

OMB No. 1545-1621

### Certificate of Status of Beneficial Owner for United States Tax Withholding and Reporting (Entities)

► For use by entities. Individuals must use Form W-8BEN. ► Section references are to the Internal Revenue Code.  
► Information about Form W-8BEN-E and its separate instructions is at [www.irs.gov/formw8bene](http://www.irs.gov/formw8bene).  
► Give this form to the withholding agent or payer. Do not send to the IRS.

Aşağıdakı hallarda bu formadan istifadə edilməməlidir:  
Do NOT use this form for:

Əvəzində istifadə edilməlidir:

Instead use Form:

W-9

W-8BEN

(fiziki şəxs)

W-8ECI

W-8IMY

W-8ECI və ya W-8EXP

W-8IMY

- **ABŞ müəssisəsi və ya ABŞ vətəndaşı yaxud rezidenti üçün**  
*U.S. entity or U.S. citizen or resident*
- **Xarici fiziki şəxs üçün**  
*A foreign individual*
- **Gəlirin ABŞ daxilində ticarət və ya sahibkarlıq fəaliyyəti (saziş üstünlüklərindən istifadə istisna olmaqla) ilə birbaşa bağlı olduğunu iddia edən xarici fiziki şəxs və ya müəssisə üçün**  
*A foreign individual or entity claiming that income is effectively connected with the conduct of trade or business within the U.S. (unless claiming treaty benefits)*
- **Xarici ortaqlıq, xarici sadə trust və ya xarici qrantor trust üçün (saziş üstünlüklərindən istifadə istisna olmaqla) (istisna hallar üçün doldurulma qaydalarına baxın)**  
*A foreign partnership, a foreign simple trust, or a foreign grantor trust (unless claiming treaty benefits) (see instructions for exceptions)*
- **Gəlirin ABŞ-dəki fəaliyyətlə birbaşa bağlı olduğunu və yaxud 115(2), 501(c), 892, 895 və ya 1443(b) maddələrinin tətbiqini iddia edən xarici hökumət, beynəlxalq təşkilat, xarici emitent mərkəzi bank, xarici vergidən azad təşkilat, xarici özəl fond, yaxud ABŞ ərazisi hökuməti üçün (saziş üstünlüklərindən istifadə istisna olmaqla) (doldurulma qaydalarına baxın)**  
*A foreign government, international organization, foreign central bank of issue, foreign tax-exempt organization, foreign private foundation, or government of a U.S. possession claiming that income is effectively connected U.S. income or that is claiming the applicability of section(s) 115(2), 501(c), 892, 895, or 1443(b) (unless claiming treaty benefits) (see instructions)*
- **Vasitəçi qismində çıxış edən hər hansı şəxs üçün (derivativlər üzrə diler kimi müəyyən vasitəçi qismində çıxış edən şəxslər də daxil olmaqla)**  
*Any person acting as an intermediary (including a qualified intermediary acting as a qualified derivatives dealer)*

#### HISSƏ I PART I

Benefisiarın müəyyən edilməsi  
Identification of Beneficial Owner

1. Benefisiar müəssisənin adı  
Name of organization that is the beneficial owner  
**Muganbank OJSC**

2. Qeydiyyat alındığı və ya təsis olunduğu ölkə  
Country of incorporation or organization  
**AZERBAIJAN**

3. Ödənişi qəbul edən şəffaf müəssisənin adı (müvafiq olduqda)  
Name of disregarded entity receiving the payment (if applicable)

4. Fəsil 3 üzrə Status (müəssisənin növü) (Yalnız birini seçin)  
Chapter 3 Status (entity type) (Must check one box only):

- |  |  |  |  |
|--|--|--|--|
| <input checked="" type="checkbox"/> Cəmiyyət<br>Corporation    | <input type="checkbox"/> Sadə trust<br>Simple trust                    | <input type="checkbox"/> Vergidən azad müəssisə<br>Tax-exempt organization | <input type="checkbox"/> Əmlak idarəçisi<br>Estate |
| <input type="checkbox"/> Şəffaf müəssisə<br>Disregarded entity | <input type="checkbox"/> Emitent mərkəzi bank<br>Central Bank of Issue | <input type="checkbox"/> Kompleks trust<br>Complex trust                   | <input type="checkbox"/> Hökumət<br>Government     |
| <input type="checkbox"/> Ortaqlıq<br>Partnership               | <input type="checkbox"/> Qrantor trust<br>Grantor trust                | <input type="checkbox"/> Özəl fond<br>Private foundation                   |  |

Yuxarıda şəffaf müəssisə, ortaqlıq, sadə trust və ya qrantor trust seçdiyiniz halda, adı çəkilən müəssisə sazişin üstünlüklərindən faydalanmaq istəyən hibrid müəssisədirmi? Cavab "Bəli"dirsə Hissə 3-ü doldurun.  
If you entered disregarded entity, partnership, simple trust, or grantor trust above, is the entity a hybrid making a treaty claim? If "Yes" complete Part III.

Bəli  Xeyr  
 Yes  No

5. Fəsil 4 üzrə Status (FATCA statusu) (Ətraflı məlumat üçün doldurulma qaydalarına baxın və müəssisənin müvafiq statusu üçün aşağıdakı təsdiqnaməni doldurun).  
Chapter 4 Status (FATCA status) (See instructions for details and complete the certification below for the entity's applicable status).

- İştirakçı olmayan maliyyə institutu (məhdud maliyyə institutu və ya əməl edən hesab olunan maliyyə institutu və ya iştirakçı maliyyə institutundan başqa, Hökumətlərarası Sazişə əsasən hesabat verməli olan maliyyə institutu ilə əlaqəli maliyyə institutu daxil olmaqla və ya imtiyazlı benefisiar  
*Nonparticipating FFI (including a limited FFI or an FFI related to a Reporting IGA FFI other than a deemed-compliant FFI or participating FFI or exempt beneficial owner.*
- İştirakçı maliyyə institutu.  
*Participating FFI.*
- V** Model 1 üzrə hesabat verən maliyyə institutu.  
*Reporting Model 1 FFI.*
- Model 2 üzrə hesabat verən maliyyə institutu.  
*Reporting Model 2 FFI.*
- Qeydiyyatdan keçmiş əməl edən hesab olunan maliyyə institutu (Model 1 üzrə hesabat verən maliyyə institutu və ya 12- ci hissədə əhatə olunan hesabat verməyən İGA FFI).  
*Registered deemed-compliant FFI (other than a reporting Model 1 FFI or nonreporting IGA FFI covered in Part XII). See instructions.*
- Himayə olunan maliyyə institutu. Hissə 4-ü doldurun  
*Sponsored FFI Complete Part IV.*
- Sertifikatlaşdırılmış əməl edən hesab olunan qeydiyyatdan keçməyən yerli bank. Hissə 5-i doldurun.  
*Certified deemed-compliant nonregistering local bank. Complete Part V.*
- Yalnız aşağı dəyərli hesablara malik sertifikatlaşdırılmış əməl edən hesab olunan maliyyə institutu. Hissə 6-nı doldurun.  
*Certified deemed-compliant FFI with only low-value accounts. Complete Part VI.*
- Sertifikatlaşdırılmış əməl edən hesab olunan himayə olunan qapalı tipli investisiya qurumu. Hissə 7-ni doldurun.  
*Certified deemed-compliant sponsored, closely held investment vehicle. Complete Part VII.*
- Sertifikatlaşdırılmış əməl edən hesab olunan məhdud müddətli borc investisiya müəssisəsi. Hissə 8-i doldurun.  
*Certified deemed-compliant limited life debt investment entity. Complete Part VIII.*
- Maliyyə hesabları olmayan hər hansı investisiya müəssisələri. Hissə 9-u doldurun.  
*Certain investment entities that do not maintain financial accounts. Complete Part IX.*
- Sahibləri bəyan edilən maliyyə institutu. Hissə 10-u doldurun.  
*Owner-documented FFI. Complete Part X.*
- Məhdudlaşdırılmış distribyutor. Hissə 11-i doldurun.  
*Restricted distributor. Complete Part XI.*
- Hökumətlərarası Sazişə əsasən hesabat verməyən maliyyə institutu  
Hissə 12-ni doldurun.  
*Nonreporting IGA FFI Complete Part XII.*
- Xarici hökumət, ABŞ ərazisinin hökuməti və ya xarici emitent mərkəzi bank. Hissə 13-ü doldurun.  
*Foreign government, government of a U.S. possession, or foreign central bank of issue. Complete Part XIII.*
- Beynəlxalq təşkilat. Hissə 14-ü doldurun.  
*International organization. Complete Part XIV.*
- İmtiyazlı pensiya fondları. Hissə 15-i doldurun.  
*Exempt retirement plans. Complete Part XV.*
- İmtiyazlı benefisiarın tam mülkiyyətində olan müəssisə. Hissə 16-nı doldurun.  
*Entity wholly owned by exempt beneficial owners. Complete Part XVI.*
- ABŞ ərazisinin maliyyə institutu. Hissə 17-ni doldurun.  
*Territory financial institution. Complete Part XVII.*
- Azad olunan qeyri-maliyyə qrupu müəssisəsi. Hissə 18-i doldurun.  
*Excepted Nonfinancial group entity. Complete Part XVIII.*
- Azad olunan qeyri-maliyyə "start-up" şirkəti. Hissə 19-u doldurun.  
*Excepted nonfinancial start-up company. Complete Part XIX.*
- Ləğvətmə və ya müflisləşmə prosesində olan azad olunan qeyri-maliyyə təşkilatı. Hissə 20-ni doldurun.  
*Excepted nonfinancial entity in liquidation or bankruptcy. Complete Part XX.*
- 501(c) maddəsində nəzərdə tutulan təşkilat. Hissə 21-i doldurun.
- Qeyri-kommersiya təşkilatı. Hissə 22-ni doldurun.  
*Nonprofit organization. Complete Part XXII.*
- Açıq səhmdar cəmiyyəti olan NFFE və ya açıq səhmdar cəmiyyətin NFFE olan asılı müəssisəsi. Hissə 23-ü doldurun.  
*Publicly traded NFFE or NFFE affiliate of a publicly traded corporation. Complete Part XXIII.*
- ABŞ ərazisinin azad olunan NFFE-si. Hissə 24-ü doldurun.
- Aktiv NFFE. Hissə 25-i doldurun.  
*Active NFFE. Complete Part XXV.*
- Passiv NFFE. Hissə 26-nı doldurun.  
*Passive NFFE. Complete Part XXVI.*
- Azad olunan qarşılıqlı asılı maliyyə institutu. Hissə 27-ni doldurun.  
*Excepted inter-affiliate FFI. Complete Part XXVII.*
- Birbaşa hesabat verən NFFE.  
*Direct reporting NFFE.*

Himayə olunan birbaşa hesabat verən NFFE, Hissə 28-i doldurun.

*Sponsored direct reporting NFFE. Complete Part XXVIII.*

Account that is not a financial account

Maliyyə hesabı olmayan hesab.

6. Daimi yaşayış ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). **ABŞ poçt qutusunda və ya vasitəçi ünvandan istifadə etməyin** (hüquqi ünvan istisna olmaqla).  
*Permanent residence address (street, apt. or suite no., or rural route). Do not use a P.O. box or in-care-of address (other than a registered address).*

Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.  
*City or town, state or province. Include postal code where appropriate.*

Ölkə  
Country

7. Poçt ünvanı (yuxarıda qeyd ediləndən fərqlənirsə)  
*Mailing address (if different from above)*

Şəhər, ştat və ya əyalət. Müvafiq olduqda, poçt kodunu daxil edin.  
*City or town, state or province. Include postal code where appropriate.*

Ölkə  
Country

8. Tələb olunduğu halda, ABŞ vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)  
*U.S. taxpayer identification number (TIN), if required*

9a V GIİN  
GIIN

BLKAY7.99999.SL.031

b V Xarici VÖEN  
Foreign TIN

1400122681

10. İstinad nömrəsi(ləri)  
(doldurulma qaydalarına baxın)  
*Reference number(s) (see instructions)*

Qeyd. Formanın digər hissələrini doldurmağınız və Hissə 29-u imzalamağınız xahiş olunur.  
*Note. Please complete remainder of the form including signing the form in Part XXIX.*

## HİSSƏ 2

### PART II

Şəffaf Müəssisə və ya Ödənişi Qəbul Edən Filial. (Yalnız GIİN olan şəffaf müəssisə və ya maliyyə institutunun qeydiyyat ölkəsindən başqa ölkədəki filialı olduğunuz halda doldurun (Doldurulma qaydalarına baxın.)

*Disregarded Entity or Branch Receiving Payment. (Complete only if disregarded entity with a GIIN or a branch of an FFI in a country other than the FFI's country of residence. (See instructions)*

11. Şəffaf müəssisənin və ya ödənişi qəbul edən filialın Fəsil 4 üzrə statusu (FATCA statusu)  
*Chapter 4 Status (FATCA status) of disregarded entity or branch receiving payment*

İştirakçı olmayan xarici maliyyə institutu kimi hesab olunan filial  
Branch treated as nonparticipating FFI.

Model 1 üzrə hesabat verən maliyyə institutu.  
Reporting Model 1 FFI.

ABŞ Filialı.  
U.S. Branch.

İştirakçı maliyyə institutu.  
Participating FFI.

Model 2 üzrə Hesabat verən maliyyə institutu.  
Reporting Model 2 FFI.

12. Şəffaf müəssisənin və ya filialın ünvanı (küçə, mənzilin nömrəsi, yaxud kənd yerinə poçtun çatdırılma məntəqəsi). **ABŞ poçt qutusunda və ya vasitəçi ünvandan istifadə etməyin** (hüquqi ünvan istisna olmaqla).  
*Address of disregarded entity or branch (street, apt. or suite no., or rural route). Do not use a P.O. box or in-care-of address (other than a registered address).*

Şəhər, ştat və ya əyalət. Müvafiq hallarda poçt indeksini də daxil edin.  
*City or town, state or province. Include postal code where appropriate.*

Ölkə  
Country

13. GIİN (əgər varsa)

GIIN (if any)

## İİSSƏ 3

## PART III

İkiqat vergitutmanın aradan qaldırılmasına dair saziş üzrə üstünlüklərdən istifadə üçün müraciət (müvafiq olduqda). (Yalnız Fəsil 3-ün məqsədləri üçün)

*Claim of Tax Treaty Benefits (if applicable). (For chapter 3 purposes only)*

14. Mən təsdiq edirəm ki (uyğun olanların hamısını seçin):  
I certify that (check all that apply):

- a  Benefisiar, ABŞ ilə \_\_\_\_\_ arasında olan ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişə uyğun olaraq, bu dövlətin rezidentidir.  
*The beneficial owner is a resident of \_\_\_\_\_ within the meaning of the income tax treaty between the United States and that country.*
- b  Benefisiar saziş üzrə imtiyazların iddia edildiyi gəlir növü (növləri) əldə edir və müvafiq olduğu halda, Sazişin imtiyazlarla bağlı məhdudiyətlər haqqında müddəasının tələblərinə cavab verir ( Tətbiq oluna bilən vergi sazişinə daxil olan gəlirlərin məhdudlaşdırılmasına dair müddəaların bir sıra növləri aşağıda qeyd olunmuşdur. (yalnız birini yoxlayın: Doldurulma qaydalarına baxın)
- The beneficial owner derives the item (or items) of income for which the treaty benefits are claimed, and, if applicable, meets the requirements of the treaty provision dealing with limitation on benefits. The following are types of limitation on benefits provisions that may be included in an applicable tax treaty (check only one; see instructions):
- Dövlət  
Government
  - Vergidən azad olunan təqaüd trustı və ya təqaüd fondu  
Tax exempt pension trust or pension fund
  - Digər vergidən azad olunan təşkilat  
Other tax exempt organization
  - Səhmləri fond birjasında alınıb satılan şirkət Publicly traded corporation
  - Səhmləri fond birjasında alınıb satılan törəmə şirkət  
Subsidiary of a publicly traded corporation
  - Mülkiyyət və vergi bazasının azaldılması sahəsində aparılan testlərə cavab verən şirkət  
Company that meets the ownership and base erosion test
  - Derivativ üzrə faydalanma testinə cavab verən şirkət  
Company that meets the derivative benefits test
  - Aktiv ticarət və biznes fəaliyyət üzrə yoxlamalara cavab verən gəlir növünə malik şirkət.  
Company with an item of income that meets active trade or business test
  - ABŞ-ın səlahiyyətli orqanı tərəfindən qəbul olunmuş əlverişli diskresion qərar  
Favorable discretionary determination by the U.S. competent authority received
  - Digər (Maddə və bəndi göstərin)  
Other (specify Article and paragraph):
- c  Benefisiar xarici müəssisədən əldə olunmuş ABŞ mənbəli dividendlər və ya xarici müəssisənin ABŞ-da həyata keçirdiyi ticarət və ya sahibkarlıq fəaliyyətindən əldə etdiyi faizlərlə bağlı sazişin imtiyazlarının tətbiqini tələb edir və müvafiq rezidentlik statusu tələbinə cavab verir (doldurulma qaydalarına baxın).

*The beneficial owner is claiming treaty benefits for the U.S. source dividends received from a foreign corporation or interest from a U.S. trade or business of a foreign corporation and meets qualified resident status (see instructions).*

15. Xüsusi dərəcələr və şərtlər (müvafiq olduqda, doldurulma qaydalarına baxın): Benefisiar, \_\_\_\_\_ (gəlirin növünü göstərin) üzrə Sazişin yuxarıdakı 14a bənddə müəyyən edilmiş \_\_\_\_\_ bəndinin müddəalarının tətbiqi ilə əlaqədar olaraq ödəmə mənbəyində \_\_\_\_\_% dərəcə ilə verginin tutulmasını tələb edir.

*Special rates and conditions (if applicable — see instructions):*

*The beneficial owner is claiming the provisions and paragraph \_\_\_\_\_ of the treaty identified on line 14a above to claim a \_\_\_\_\_ % rate of withholding on (specify type of income): \_\_\_\_\_*

*Benefisiarın bu Maddədə göstərilən əlavə şərtlərini ÖMV dərəcəsinə uyğun olaraq izah edin \_\_\_\_\_*

*Explain the additional conditions in the Article the beneficial owner meets to be eligible for the rate of withholding: \_\_\_\_\_*

## İİSSƏ 4

Himayə olunan maliyyə institutu

**PART IV** *Sponsored FFI*

16. Himayə edən mütəssisənin adı: \_\_\_\_\_  
*Name of sponsoring entity:* \_\_\_\_\_

17. **Müvafiq bəndi seçin.**

*Check whichever box applies.*

- Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş mütəssisə:  
*I certify that the entity identified in Part I:*
- İnvestisiya təşkilatıdır  
*Is an investment entity;*
  - Səlahiyyətli vasitəçi (QI), ödəmə mənbəyində vergi tutan ortaqlıq (WP) (Xarici tərəfdaşlıq sazişində ödəmə mənbəyində tutulan vergi məbləği istisna olmaqla) və ya ödəmə mənbəyində vergi tutan trust (WT) deyil; və  
*Is not a QI, WP, (except to the extent permitted in the withholding foreign agreement), or WT; and*
  - Yuxarıda müəyyən edilmiş mütəssisə (hansı ki, iştirakçı olmayan maliyyə institutu deyil) üçün himayə edən şəxs qismində çıxış etmək üçün razılışmışdır.  
*Has agreed with the entity identified above (that is not a nonparticipating FFI) to act as the sponsoring entity for this entity.*
- Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş mütəssisə:  
*I certify that the entity identified in Part I:*
- 957(a) maddəsində nəzərdə tutulan qaydada nəzarət edilən xarici cəmiyyətdir;  
*Is a controlled foreign corporation as defined in section 957(a);*
  - Səlahiyyətli vasitəçi (QI), ödəmə mənbəyində vergi tutan ortaqlıq (WP) və ya ödəmə mənbəyində vergi tutan trust (WT) deyil;  
*Is not a QI, WP, or WT;*
  - Yuxarıda müəyyən edilmiş və bu mütəssisə üçün himayə edən mütəssisə qismində çıxış etməyə razılıq vermiş ABŞ maliyyə institutunun birbaşa və ya dolayısı ilə tam mülkiyyətindədir: və  
*Is wholly owned, directly or indirectly, by the U.S. financial institution identified above that agrees to act as the sponsoring entity for this entity;*  
**and**
  - Himayə edən mütəssisə (yuxarıda müəyyən edilmiş) ilə ümumi elektron hesab sisteminə malikdir ki, bu da mütəssisənin bütün hesab sahiblərini və ödəniş alan tərəflərini müəyyən etmək, eləcə də müştərinin eyniləşdirmə nömrəsi, müştəri sənədləri, hesab qalığı və hesab sahiblərinə və ya ödəniş alan tərəflərə edilən bütün ödənişlər daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtlə mütəssisə tərəfindən saxlanılan bütün hesab və müştəri məlumatlarına çıxış əldə etmək üçün himayə edən mütəssisəyə imkan yaradır.  
*Shares a common electronic account system with the sponsoring entity (identified above) that enables the sponsoring entity to identify all account holders and payees of the entity and to access all account and customer information maintained by the entity including, but not limited to, customer identification information, customer documentation, account balance, and all payments made to account holders or payees.*

**HİSSƏ 5**  
**PART V****Sertifikatlaşdırılmış əməl edən hesab olunan qeydiyyatdan keçməyən yerli bank**  
**Certified Deemed Compliant Nonregistering Local Bank**

18.  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş maliyyə institutu:  
*I certify that the FFI identified in Part I:*
- Qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədə bank və ya kredit ittifaqı (və ya mənfəətsiz fəaliyyət göstərən oxşar kooperativ kredit təşkilatı) kimi fəaliyyət göstərir və ya lisenziyası vardır;  
*Operates and is licensed solely as a bank or credit union (or similar cooperative credit organization operated without profit) in its country of incorporation or organization;*
  - Əsasən hər hansı banka münasibətdə, belə bankla əlaqəsi olmayan pərakəndə müştərilərdən, kredit ittifaqı və ya oxşar kooperativ kredit təşkilatına münasibətdə isə onun üzvlərindən (bu şərtlə ki, heç bir üzv belə kredit ittifaqı və ya kooperativ kredit təşkilatında beş faizdən artıq iştirak payına olmasın) depozitlərin qəbul edilməsi və belə müştərilərə, üzvlərə kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olur;  
*Engages primarily in the business of receiving deposits from and making loans to, with respect to a bank, retail customers unrelated to such bank and, with respect to a credit union or similar cooperative credit organization, members, provided that no member has a greater than five percent interest in such credit union or cooperative credit organization;*
  - Təsis olunduğu ölkədən kənarında hesab sahiblərini cəlb etmir;  
*Does not solicit account holders outside its country of organization;*
  - Belə ölkədən kənarında daimi fəaliyyət yeri yoxdur (daimi fəaliyyət yeri anlayışı geniş ictimaiyyətə məlum olmayan və maliyyə institutunun yalnız yardımçı inzibati funksiyaların yerinə yetirilməsi üçün istifadə etdiyi yeri əhatə etmir);  
*Has no fixed place of business outside such country (for this purpose, a fixed place of business does not include a location that is not advertised to the public and from which the FFI performs solely administrative support functions);*
  - Balansdakı aktivlərin dəyəri 175 milyon ABŞ dollarından artıq deyil və geniş tərkibli asılı mütəssisələr qrupunun üzvü olduğu halda qrupun konsolidə edilmiş və ya birləşdirilmiş balans hesabatlarındakı cəmi aktivlərin dəyəri 500 milyon ABŞ dollarından artıq deyil; və  
*Has no more than \$175 million in assets on its balance sheet and, if it is a member of an expanded affiliated group, the group has no more than \$500 million in total assets on its consolidated or combined balance sheets; and*
  - Geniş tərkibli asılı mütəssisələr qrupunda Hissə 1-də müəyyən edilən maliyyə institutu ilə eyni ölkədə qeydiyyata alınmış və ya təsis olunmuş və Hissə 5-in tələblərinə cavab verən xarici maliyyə institutundan başqa xarici maliyyə institutu olan üzv yoxdur.  
*Does not have any member of its expanded affiliated group that is a foreign financial institution, other than a foreign financial institution that is incorporated or organized in the same country as the FFI identified in Part I and that meets the requirements set forth in this Part V.*

**HİSSƏ 6****Yalnız aşağı dəyərli hesablara malik sertifikatlaşdırılmış əməl edən hesab olunan maliyyə institutu**

**PART VI** *Certified Deemed-Compliant FFI with Only Low-Value Accounts*

19.  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş maliyyə institutu:  
I certify that the FFI identified in Part I:

- Əsas fəaliyyət sahəsi kimi qiymətli kağızlar, ortaqlıqda iştirak payları, əmtəələr, şərti əsas məbləğə əsaslanan müqavilələr, sığorta və ya annuitet müqavilələri və yaxud hər hansı belə qiymətli kağız, ortaqlıqdakı iştirak payı, əmtəə, şərti əsas məbləğə əsaslanan müqavilə, sığorta və ya annuitet müqaviləsi üzrə hüquq ilə bağlı investisiya, təkrar investisiya və ya alqı-satqı fəaliyyəti ilə məşğul olmur;  
*Is not engaged primarily in the business of investing, reinvesting, or trading in securities, partnership interests, commodities, notional principal contracts, insurance or annuity contracts, or any interest (including a futures or forward contract or option) in such security, partnership interest, commodity, notional principal contract, insurance contract or annuity contract;*
- Maliyyə institutu və ya onun geniş tərkibli asılı müəssisələr qrupunun hər hansı üzvü (vərsa) 50,000 ABŞ dollarından artıq məbləğdə qalıq və ya dəyərə malik olan maliyyə hesabı aparmır (hesabların qalıqlarının toplanmasına dair müvafiq qaydaları tətbiq etmək şərti ilə); və  
*No financial account maintained by the FFI or any member of its expanded affiliated group, if any, has a balance or value in excess of \$50,000 (as determined after applying applicable account aggregation rules); and*
- Nə maliyyə institutunun, nə də bütövlükdə maliyyə institutunun geniş tərkibli asılı müəssisələr qrupunun (vərsa) ən son hesabat ilinin sonuna balans hesabatında aktivlərinin dəyəri 50 milyon ABŞ dollarını keçmir.  
*Neither the FFI nor the entire expanded affiliated group, if any, of the FFI, have more than \$50 million in assets on its consolidated or combined balance sheet as of the end of its most recent accounting year.*

**HİSSƏ 7** *Sertifikatlaşdırılmış əməl edən hesab olunan himayə olunan qapalı tipli investisiya qurumu*  
**PART VII** *Certified deemed-compliant sponsored, closely held investment vehicle*

20. Himayə edən müəssisənin adı: \_\_\_\_\_  
Name of sponsoring entity: \_\_\_\_\_

21.  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:  
I certify that the entity identified in Part I:

- qaydalar 1.1471-5(e)(4) maddəsində təsvir olunmuş investisiya təşkilatı olduğu üçün maliyyə institutudur;  
*Is an FFI solely because it is an investment entity described in Regulations section §1.1471-5(e)(4);*
- Səlahiyyətli vasitəçi (QI), ödəmə mənbəyində vergi tutan ortaqlıq (WP) və ya ödəmə mənbəyində vergi tutan trust (WT) deyil;  
*Is not a QI, WP, or WT;*
- 20-ci sətirdə qeyd olunmuş himayə olunan müəssisə tərəfindən həyata keçirilən hərtərəfli yoxlama (iştirakçı xarici maliyyə institutu *iştirakçı* xarici maliyyə institutu kimi müəyyən olunduqda) hesabətli və ödəmə mənbəyində vergi tutum üzrə məsuliyyət daşıyır.  
Will have all of its due diligence, withholding, and reporting responsibilities (determined as if the FFI were a participating FFI) fulfilled by the sponsoring entity identified on line 20; and
- 20 və ya daha az fiziki şəxs müəssisənin borc öhdəliklərində və kapitalındakı bütün iştirak paylarına sahibdirlər (ABŞ maliyyə institutlarının, iştirakçı maliyyə institutlarının, qeydiyyatdan keçmiş əməl edən hesab olunan maliyyə institutlarının və sertifikatlaşdırılmış əməl edən hesab olunan maliyyə institutlarının sahib olduğu borc öhdəliklərində iştirak payları və müəssisə maliyyə institutunun kapitalındakı iştirak paylarının 100%-ə sahibdirlər və özü himayədə olan maliyyə institutursa, həmin müəssisənin sahib olduğu kapitalda iştirak payları nəzərə alınmadan).  
*20 or fewer individuals own all of the debt and equity interests in the entity (disregarding debt interests owned by U.S. financial institutions, participating FFIs, registered deemed-compliant FFIs, and certified deemed-compliant FFIs and equity interests owned by an entity if that entity owns 100% of the equity interests in the FFI and is itself a sponsored FFI).*

**HİSSƏ 8** *Sertifikatlaşdırılmış əməl edən hesab olunan məhdud müddətli borc investisiya müəssisəsi*  
**PART VIII** *Certified Deemed-Compliant Limited Life Debt Investment Entity*

22.  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:  
I certify that the entity identified in Part I:

- 17 yanvar 2013-cü il tarixində mövcud idi  
*Was in existence as of January 17, 2013;*
- Səhm sahibləri ilə səhm emitenti arasındakı müqaviləyə və ya digər buna bənzər razılaşmaya müvafiq olaraq, 17 yanvar 2013-cü il tarixinə qədər və ya bu tarixdə borc öhdəliklərindəki və kapitalındakı bütün iştirak paylarını investitorlara təqdim etmişdir; və  
*Issued all classes of its debt or equity interests to investors on or before January 17, 2013, pursuant to a trust indenture or similar agreement; and*
- Məhdud müddətli borc investisiyası müəssisəsi ilə bağlı tələblərə (məsələn, aktivlərə dair məhdudiyətlər və 1.1471-5(f)(2)(iv) maddəsi üzə digər tələblər) cavab verdiyi üçün sertifikatlaşdırılmış əməl edən hesab olunan statusa malikdir.  
*Is certified deemed-compliant because it satisfies the requirements to be treated as a limited life debt investment entity (such as the restrictions with respect to its assets and other requirements under § 1.1471-5(f)(2)(iv)).*

**HİSSƏ 9** *Certain Investment Entities that Do Not Maintain Financial Accounts*  
**PART IX** *Maliyyə hesablarına malik olmayan müəyyən investisiya müəssisəsi*

23.  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə:  
I certify that the entity identified in Part I:

- Yalnız 1.1471-5(e)(4)(i)(A) maddəsində təsvir olunmuş investisiya təşkilatı olduğu üçün maliyyə institutudur; və  
*Is a financial institution solely because it is an investment entity described in §1.1471-5(e)(4)(i)(A); and*
- Maliyyə hesabları aparmır.  
*Does not maintain financial accounts.*

**HİSSƏ 10  
PART X****Sahibləri bəyan edilən maliyyə institutu  
Owner-Documented FFI**

**Qeyd.** Bu status yalnız o halda şamil olunur ki, hazırkı formanın təqdim olunduğu ABŞ maliyyə institutu və ya iştirakçı maliyyə institutu müvafiq maliyyə institutunu sahibləri bəyan edilən maliyyə institutu hesab edəcəyinə razılıq versin (hüququn əldə edilməsinə dair tələblər üçün doldurulma qaydalarına baxın). Bundan əlavə, maliyyə institutu aşağıdakı məlumatları təsdiqləməlidir.

**Note.** This status only applies if the U.S. financial institution or participating FFI to which this form is given has agreed that it will treat the FFI as an owner-documented FFI (see instructions for eligibility requirements). In addition, the FFI must make the certifications below.

- 24a**  (Bütün sahibləri bəyan edilən maliyyə institutları bu bəndi seçməlidirlər) Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş maliyyə institutu:
- (All owner-documented FFIs check here) I certify that the FFI identified in Part I:
- Vəsitəçi kimi çıxış etmir;  
*Does not act as an intermediary;*
  - Adi bank işi və ya analoji fəaliyyət çərçivəsində depozitlər qəbul etmir;  
*Does not accept deposits in the ordinary course of a banking or similar business;*
  - Fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanması təşkil etmir;  
*Does not hold, as a substantial portion of its business, financial assets for the account of others;*
  - Maliyyə hesabı ilə bağlı ödənişlər edən və ya etmək etmək öhdəliyi daşıyan sığorta şirkəti (və ya sığorta şirkətinin ana müəssisəsi) deyil;  
*Is not an insurance company (or the holding company of an insurance company) that issues or is obligated to make payments with respect to a financial account;*
  - Adi bank işi və ya analoji fəaliyyət çərçivəsində depozitlər qəbul edən, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanması təşkil edən, yaxud maliyyə hesabı ilə bağlı ödənişlər edən və ya etmək öhdəliyi daşıyan sığorta şirkəti (sığorta şirkətinin ana müəssisəsi) olan müəssisənin törəməsi deyil və ya belə müəssisələr ilə eyni geniş tərkibli asılı müəssisələr qrupuna daxil deyil; və  
*Is not owned by or in an expanded affiliated group with an entity that accepts deposits in the ordinary course of a banking or similar business, holds, as a substantial portion of its business, financial assets for the account of others, or is an insurance company (or the holding company of an insurance company) that issues or is obligated to make payments with respect to a financial account;*
  - Hər hansı iştirakçı olmayan maliyyə institutu üçün hesab aparmır.  
*Does not maintain a financial account for any nonparticipating FFI and*
  - *Maliyyə institutunda xarici maliyyə institutu üzrə hesabat verilməli hesabatdan başqa nizamnamə kapitalında iştirak payı və ya borc öhdəliklərinə (Maliyyə hesabı olmayan borc öhdəlikləri qalıq və ya dəyəri 50.000 min ABŞ dolları keçməyən hesabatdan başqa) sahib müəyyən edilmiş ABŞ şəxsi yoxdur*
  - Does not have any specified U.S. persons that own an equity interest or debt interest (other than a debt interest that is not a financial account or that has a balance or value not exceeding \$50,000) in the FFI other than those identified on the FFI owner reporting statement

**24b və ya 24c bəndlərindən uyğun olanı seçin.**

**Check box 24b or 24c, whichever applies.**

- b**  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş maliyyə institutu:  
*I certify that the FFI identified in Part I:*
- Maliyyə institutunun nəzarət edən şəxslərinə dair aşağıdakı məlumatları əks etdirən hesabatı təqdim etmişdir və ya təqdim edəcək:  
*Has provided, or will provide, an FFI owner reporting statement that contains:*(i) Sahibləri bəyan edilən maliyyə institutunun kapitalında birbaşa və ya dolayısı ilə iştirak payına sahib olan hər bir fiziki şəxsin və müəyyən olunmuş ABŞ şəxsinin adı, ünvanı, VÖEN-i (varsa), 4-cü fəsil üzrə üzrə statusu və təqdim etdiyi sənədlərin növü (tələb olunduğu halda) (müəyyən olunmuş ABŞ şəxslərindən başqa digər bütün müəssisələri nəzərdən keçirməklə);  
*The name, address, TIN (if any), chapter 4 status, and type of documentation provided (if required) of every individual and specified U.S. person that owns a direct or indirect equity interest in the owner-documented FFI (looking through all entities other than specified U.S. persons);*  
(ii) Sahibləri bəyan edilən maliyyə institutunun borc öhdəliklərində 50,000 ABŞ dollarından artıq məbləğdə maliyyə hesabına bərabət olan iştirak payına (borclarda dolayı iştirak payları, o cümlədən ödənişi qəbul edən tərəfə, yaxud ödənişi qəbul edən tərəfin kreditörünün kapitalında birbaşa və dolayı iştirak payına sahib olan müəssisədə borc öhdəlikləri daxil olmaqla) sahib olan (iştirakçı maliyyə institutunun, qeydiyyatdan keçmiş əməl edən hesab olunan maliyyə institutunun, sertifikatlaşdırılmış əməl edən hesab olunan maliyyə institutunun, azad olunan NFFE-in, imtiyazlı benefisiarların və ya müəyyən olunmuş ABŞ şəxsləri istisna olmaqla ABŞ şəxslərinin sahib olduğu bütün borc öhdəliklərində iştirak payları nəzərə alınmadan) hər hansı fiziki şəxsin və müəyyən olunmuş ABŞ şəxsinin adı, ünvanı, VÖEN (varsa), fəsil 4 üzrə statusu və *The name, address, TIN (if any), chapter 4 status, of every individual and specified U.S. person that owns a debt interest in the owner-documented FFI (including any indirect debt interest, which includes debt interests in any entity that directly or indirectly owns the payee or any direct or indirect equity interest in a debt holder of the payee) that constitutes a financial account in excess of \$50,000 (disregarding all such debt interests owned by participating FFIs, registered deemed-compliant FFIs, certified deemed-compliant FFIs, excepted NFFEs, exempt beneficial owners, or U.S. persons other than specified U.S. persons); and*  
(iii) Müəssisə ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün vergi agentinin tələb etdiyi hər hansı əlavə məlumat.  
*Any additional information the withholding agent requests in order to fulfill its obligations with respect to the entity.*
  - Maliyyə institutunun nəzarət edən şəxslərinin hesabatı müəyyən olunmuş hər bir şəxs üçün *Qaydaların .1.471-3(d)(6)(iii) maddəsinin tələblərinə cavab verən əsaslı sənədlə təqdim etmişdir və ya təqdim edəcəkdir.*

*Has provided, or will provide, valid documentation meeting the requirements of Regulations section 1.1471-3(d)(6)(iii) for each person identified in the FFI owner reporting statement*

- c  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş maliyyə institutu Birləşmiş Ştatlarda yerləşən auditor şirkətinin və ya hüquqi nümayəndənin ödəniş tarixindən etibarən dörd il ərzində imzalanmış və belə şirkət və ya nümayəndə tərəfindən maliyyə institutunun 1.1471-3(d)(6)(iv)(A)(2) sayılı bənddə nəzərdə tutulmuş bütün sahibləri və kreditorları ilə bağlı sənədlərinin yoxlanıldığına, eləcə də maliyyə institutunun sahibləri bəyan edilən maliyyə institutu olmaq üçün bütün tələblərə cavab verdiyinə dair audit məktubunu təqdim etmişdir və ya təqdim edəcək. Həmçinin, Hissə 1-də nəzərdə tutulan maliyyə institutu müəyyən olunmuş ABŞ şəxsləri olan sahibləri üçün maliyyə institutunun sahiblərinə dair hesabatı və W-9 formasını (formalarını) vergidən azadolma sənədləri ilə birgə təqdim etmişdir və ya təqdim edəcək.

*I certify that the FFI identified in Part I has provided, or will provide, an auditor's letter, signed within four years of the date of payment, from an independent accounting firm or legal representative with a location in the United States stating that the firm or representative has reviewed the FFI's documentation with respect to all of its owners and debt holders identified in §1.1471-3(d)(6)(iv)(A)(2), and that the FFI meets all the requirements to be an owner-documented FFI. The FFI identified in Part I has also provided, or will provide, an FFI owner reporting statement of its owners that are specified U.S. persons and Form(s) W-9, with applicable waivers.*

Müvafiq olduğu halda 24d bəndini seçin.

Check box 24d if applicable.

- d  Mən təsdiq edirəm ki, 1-ci sətirdə nəzərdə tutulan müəssisə şərti bənfisiarları və ya müəyyən edilməmiş bənfisiarlardan ibarət təyin olunmuş qrupu olmayan trustdır.

*I certify that the entity identified in line 1 is a trust that does not have any contingent beneficiaries or designated classes with unidentified beneficiaries.*

<b>HİSSƏ 11 PART XI</b>	<b>Məhdudlaşdırılmış distribyutor Restricted Distributor</b>
-----------------------------	--

- 25a  (Məhdudlaşdırılmış distribyutorlar bu bəndi seçməlidirlər) Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən edilmiş müəssisə:  
(All restricted distributors check here) I certify that the entity identified in Part I:

- Bu formanın aid olduğu məhdudlaşdırılmış fondun borc öhdəliklərində və ya kapitalındakı iştirak payları ilə bağlı distribyutor kimi fəaliyyət göstərir;  
*Operates as a distributor with respect to debt or equity interests of the restricted fund with respect to which this form is furnished;*
- Bir-bir ilə əlaqəli olmayan ən azı 30 müştəriyə investisiya xidmətləri göstərir və müştərilərinin yarısından az hissəsi bir-biri ilə əlaqəli tərəflərdir;  
*Provides investment services to at least 30 customers unrelated to each other and less than half of its customers are related to each other;*
- Təsis edildiyi ölkənin (FATF tövsiyələrinə əməl edən yurisdiksiya) çirklili pulların yuyulması (PL) ilə mübarizə qaydalarına əsasən PL ilə bağlı bütün yoxlama prosedurlarını həyata keçirməlidir;  
*Is required to perform AML due diligence procedures under the anti-money laundering laws of its country of organization (which is an FATF-compliant jurisdiction);*
- Yalnız qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədə fəaliyyət göstərir, həmin ölkədən kənar daimi fəaliyyət yeri yoxdur və qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkə geniş tərkibli asılı müəssisələr qrupunun bütün üzvlərinin (varsa) müvafiq ölkəsi ilə eynidir;  
*Operates solely in its country of incorporation or organization, has no fixed place of business outside of that country, and has the same country of incorporation or organization as all members of its affiliated group, if any;*
- Qeydiyyatdan keçdiyi və ya təsis olunduğu ölkədən kənar müştərilər cəlb etmir;  
*Does not solicit customers outside its country of incorporation or organization;*
- İdarəçiliyində olan ümumi aktivlərinin dəyəri 175 milyon dollardan çox deyil və gəlir hesabatında ən son hesabat ili üçün ümumi gəliri 7 milyon ABŞ dollarından çox deyil;  
*Has no more than \$175 million in total assets under management and no more than \$7 million in gross revenue on its income statement for the most recent accounting year;*
- İdarəçiliyində olan ümumi aktivlərinin dəyəri 500 milyon ABŞ dollarından və ya ən son hesabat ili üçün birləşdirilmiş və ya konsolidə edilmiş gəlir hesabatında ümumi gəliri 20 milyon ABŞ dollarından çox olan geniş tərkibli asılı müəssisələr qrupunun üzvü deyil; və  
*Is not a member of an expanded affiliated group that has more than \$500 million in total assets under management or more than \$20 million in gross revenue for its most recent accounting year on a combined or consolidated income statement; and*
- Məhdudlaşdırılmış fondun hər hansı borc öhdəliklərini və ya qiymətli kağızlarını müəyyən edilmiş ABŞ şəxslərinə, nəzarət edən şəxslərindən birinin və ya bir neçəsinin ABŞ şəxsi olduğu passiv NFFE-lərə və ya iştirakçı olmayan maliyyə institutlarına təqdim etmir.  
*Does not distribute any debt or securities of the restricted fund to specified U.S. persons, passive NFFEs with one or more substantial U.S. owners, or nonparticipating FFIs.*

25b və ya 25c bəndlərindən uyğun olanı seçin.

Check box 25b or 25c, whichever applies.

Bundan əlavə, mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunmuş müəssisə bu formanın aid olduğu məhdudlaşdırılmış fondun borc öhdəliklərində və ya kapitalında iştirak paylarının 31 dekabr 2011-ci il tarixindən sonrakı istənilən satışı ilə əlaqədar:

*I further certify that with respect to all sales of debt or equity interests in the restricted fund with respect to which this form is furnished that are made after December 31, 2011, the entity identified in Part I:*

- b  Borc öhdəliklərinin və qiymətli kağızların ABŞ müəssisələrinə və ABŞ rezidenti olan fiziki şəxslərə satışını ümumiyyətlə qadağan edən müqavilə üzrə öhdəliklərə malik olmuşdur, hazırda isə borc öhdəliklərinin və qiymətli kağızların hər hansı müəyyən olunmuş ABŞ şəxsinə, nəzarət edən şəxslərindən birinin və ya bir neçəsinin ABŞ şəxsi olduğu passiv NFFE-yə və ya iştirakçı olmayan maliyyə institutuna satışını qadağan edən müqavilə üzrə öhdəliklərə malikdir.  
*Has been bound by a distribution agreement that contained a general prohibition on the sale of debt or securities to U.S. entities and U.S. resident individuals and is currently bound by a distribution agreement that contains a prohibition of the sale of debt or securities to any specified U.S. person, passive NFFE with one or more substantial U.S. owners, or nonparticipating FFI.*
- c  Hazırda borc öhdəliklərinin və qiymətli kağızların hər hansı müəyyən edilmiş ABŞ şəxsinə, nəzarət edən şəxslərindən birinin və ya bir neçəsinin ABŞ şəxsi olduğu passiv NFFE-yə və ya iştirakçı olmayan maliyyə institutuna satışını qadağan edən müqavilə üzrə öhdəliklərə malikdir və belə məhdudluğu müvafiq müqaviləyə daxil edilməsindən əvvəl həyata keçirilmiş bütün satışlarla bağlı hər bir hesabat 1.1471-4(c) maddəsində nəzərdə tutulmuş əvvəlcədən mövcud olan hesablara bağlı prosedurlara uyğun olaraq yoxlamışdır və müəyyən olunmuş



ABŞ şəxsinə, nəzarət edən şəxslərdən birinin və ya bir neçəsinin ABŞ şəxsi olduğu passiv NFFE-yə və ya iştirakçı olmayan maliyyə institutuna satılmış qiymətli kağızları geri almış və ya iştirakçı maliyyə institutu və ya Model 1 üzrə hesabat verən maliyyə institutu olan distribyutora ödəmişdir və ya məhdudlaşdırılmış fond tərəfindən qiymətli kağızların belə distribyutora ötürülməsinə imkan yaratmışdır.  
*Is currently bound by a distribution agreement that contains a prohibition on the sale of debt or securities to any specified U.S. person, passive NFFE with one or more substantial U.S. owners, or nonparticipating FFI and, for all sales made prior to the time that such a restriction was included in its distribution agreement, has reviewed all accounts related to such sales in accordance with the procedures identified in §1.1471-4(c) applicable to preexisting accounts and has redeemed or retired any, or caused the restricted fund to transfer the securities to a distributor that is a participating FFI or reporting Model 1 FFI securities which were sold to specified U.S. persons, passive NFFEs with one or more substantial U.S. owners, or nonparticipating FFIs.*

<b>HİSSƏ 12 PART XII</b>	<b>Hökumətlərarası Sazişə əsasən hesabat verməyən maliyyə institutu</b> <i>Nonreporting IGA FFI</i>
------------------------------	--

- 26  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən edilmiş müəssisə:  
*I certify that the entity identified in Part I:*
- Birləşmiş Ştatlarla \_\_\_\_\_ arasında imzalanmış Hökumətlərarası Sazişə əsasən hesabat verməyən maliyyə institutu hesab olunmaq üçün müvafiq tələblərə cavab verir;  
*Meets the requirements to be considered a nonreporting financial institution pursuant to an applicable IGA between the United States and \_\_\_\_\_;*
- Müvafiq Hökumətlərarası Saziş  Model 1 və ya  Model 2  
*The applicable IGA is a  Model 1 IGA or a  Model 2 IGA; and*  
 Müvafiq Hökumətlərarası Sazişin və ya Xəzinədarlığın qaydalarının şərtlərinə əsasən \_\_\_\_\_ hesab olunur  
 (Müvafiqdirsə doldurulma qaydalarına baxın); və  
*Is treated as a \_\_\_\_\_ under the provisions of the applicable IGA or Treasury regulations (if applicable, see instructions);*  
 Əgər siz statusu qəyyum tərəfindən təsdiq olunan trust və ya himayədar müəssisədirsə həmin himayədarın adını qeyd edin \_\_\_\_\_  
*If you are a trustee documented trust or a sponsored entity, provide the name of the trustee or sponsor: \_\_\_\_\_*  
 Qəyyum  A,B,Ş .  Xarici şəxsdir.  
 The trustee is  U.S.  Foreign

<b>HİSSƏ 13 PART XIII</b>	<b>Xarici hökumət, ABŞ ərazisinin hökuməti və ya xarici emitent mərkəzi bank</b> <i>Foreign government, Government of a U.S. possession, or foreign Central Bank of Issue</i>
-------------------------------	--

- 27  Mən təsdiq edirəm ki, Hissə-1-də müəyyən olunan müəssisə ödənişin benefisiarındır və sığorta şirkətlərinin, depozitarların və ya bank fəaliyyətini həyata keçirən təşkilatların bu formanın təqdim olunduğu ödənişlər və ya hesablar və ya öhdəliklərlə əlaqədar həyata keçirdiyi maliyyə-kommersiya fəaliyyəti ilə məşğul olmur (§1.1471-6(h)(2) maddəsində icazə verilən hallar istisna olmaqla).  
*I certify that the entity identified in Part I is the beneficial owner of the payment and is not engaged in commercial financial activities of a type engaged in by an insurance company, custodial institution, or depository institution with respect to the payments, accounts, or obligations for which this form is submitted (except as permitted in §1.1471-6(h)(2)).*

<b>HİSSƏ 14 PART XIV</b>	<b>Beynəlxalq təşkilat</b> <i>International Organization</i>
------------------------------	---

28 a və ya 28 B xanalarından uyğun olanı seçin.  
*Check box 28a or 28b, whichever applies.*

- 28a  Mən təsdiq edirəm ki, Hissə 1-də müəyyən olunan müəssisə 7701(a)(18) maddəsində əks olunan beynəlxalq təşkilatdır.  
*I certify that the entity identified in Part I is an international organization described in section 7701(a)(18).*
- b  Mən təsdiq edirəm ki Hissə 1-də müəyyən olunan müəssisə:  
*I certify that the entity identified in Part I:*
- Əsasən xarici hökumətlərdən ibarətdir;  
*Is comprised primarily of foreign governments;*
  - Xarici ölkənin Beynəlxalq təşkilatların imtiyazları haqqında Qanuna analoji qanunu əsasında hökumətlərarası və ya fəvqəlmillə təşkilat kimi tanınır; və ya xarici hökumətlə baş ofis arasında qüvvədə olan saziş mövcuddur.  
*Is recognized as an intergovernmental or supranational organization under a foreign law similar to the International Organizations Immunities Act that has in effect a headquarters agreement with a foreign government;*
  - Müəssisənin gəlirindən hər hansı digər fiziki şəxsin faydalanmaq hüququ yoxdur;  
*The benefit of the entity's income does not inure to any private person; and*
  - Ödənişin benefisiarındır və sığorta şirkətlərinin, depozitarların və ya bank fəaliyyətini həyata keçirən təşkilatların bu formanın təqdim olunduğu ödənişlər və ya hesablar və ya öhdəliklərlə əlaqədar həyata keçirdiyi maliyyə-kommersiya fəaliyyəti ilə məşğul olmur (§1.1471-6(h)(2) maddəsində icazə verilən hallar istisna olmaqla).  
*Is the beneficial owner of the payment and is not engaged in commercial financial activities of a type engaged in by an insurance company, custodial institution, or depository institution with respect to the payments, accounts, or obligations for which this form is submitted (except as permitted in §1.1471-6(h)(2)).*